

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 183 (5414) 10 oktyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq"

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib



Şərəf və qürur tarixi - İlham Əliyevin üçüncü dəfə Prezident seçilməsindən 4 il ötür



8

Xalqın say-seçmə ziyyətlərini zaman özü tarixləşdirir



6

Aleksandr Lukaşenko: "Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq"



5

Bəhruz Quliyev: "Bu, tükənmış müxalifətin növbəti uğursuzluğu id"



7

Musa Quliyev: "Dünyada ikili standartlar mövcuddur"



7

Azərbaycan Avropa Şurasını tərk etsə də, ölkəmizin həyatında heç nə dəyişməyəcək



11

→ 12

"Rossiya 24" kanalında Azərbaycan məhsullarına dair reklam carxlarının yayımına başlanılıb

→ 14

"Milli Şura"nın mitinq zousu uğursuzluğa düşər oldu



→ 16

"Mancester Siti" Messiyə görə 400 milyon avro ödəməyə hazırlır



“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nüqtə ilə açıb.

Prezident İlham Əliyev giriş nitqində bildirib ki, bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin olunub, həbələ bu müddətde iqtisadi göstəricilərimiz də çox müsbətdir:

“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasetin nəticəsidir. Çünkü qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir ve 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm de onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sən-



“Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmək, müstəqil siyaset aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır.”

ye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasetimizin gözel nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə de nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.

Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxləi böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milliard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı eks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahüründür. İxracımız idxlədan 4,4 milliard dollardan çoxdur.

Ardı Səh. 3



“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Əvvəli Səh. 2

Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artırıq. Çünkü bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin de çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün elbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya programımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artırıq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasetimiz uzunmüddətli siyasetdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir da ha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.

Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyaset aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidár birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar hacmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir.

Doqquz ayda hem Bakıda, hem bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrde 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 minni daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünkü bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünmeliyik.

Prezident qeyd edib ki, əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilib. Yeddi yüz kilometrdən çox içməli su xətti tikilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir: “Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu güne qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılın.



“İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir”

Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilen məlumatə görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir.

Qalan iki ay yarımdən ərzində bütün işlər başa çatmalıdır. İnfrastruktur layihələrimizin uğurlu icrası əməkçi inkişafə, regionların inkişafına təkan verir. Əlbəttə ki, bu güne qədər həyata keçirə bilmediyimiz infrastruktur layihələri növbəti illərdə də biz tam icra etməliyik.

Sosial infrastrukturla bağlı siyasetimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cəcən Mərcanlı kəndi bərpə edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoymuşdur ki, bu güne qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılın.

qurulması, bərpası tarixi hadisədir.

Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüset almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər çoxdur. Dövlət əlinənən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçküñ dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.

Dövlət başçısı diqqətə çatdırıb ki, bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və berabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdəş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasetimiz də aqıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır:

“Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur. Hələ ilin qalan hissəsində də səfərlər nezərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı

olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdəşlərə çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasetini eks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gelmişdir. İlin sonuna qədər yene də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasetimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət repütsiyaya malik olan bir ölkədir.

Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışası ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqə dünənən ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayitmalıyıq və qayidacığımız. Ölkəmizin ərazi bütövlüyü danişqların predmeti deyil və heç vaxt olmayıacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vezifəmizdir. Bilirsiniz ki, son vaxtlar danişqlarda heç bir irəliləyiş yoxdur. Ermənistən çalışırı və hesab edirdi buna nail olacaq ki, danişqlar pozulsun. Yəni, müxtəlif behanələrlə bizi ittiham etməklə çalışırı ki, danişqlar bərpə edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasetdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir dənə onu göstərir ki, həmişə olduğunu kimi, bizim təhlilimiz və siyasetimiz tam reallığı eks etdirir.

Bu gün danişqlar prosesi heç bir şərt qəbul olunmadan bərpə edilir. Ermənistən növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danişqların bərpası bize edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslinde açıq etirafdır ki, döyüdə onların bizim qarşımızda duruş getirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik.

Ardı Səh. 4

“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Əvvəli Səh. 3

Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Cənubi Arazda onları çox acı nticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər əlaşlırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də elbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə eldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.

Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çiraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərə təmin edilmişdir. Baxmayaq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar getirdi. O vaxt üçün mümkün qədər ən gözel şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faidən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfəne veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdür və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tərəfədir.

Digər nehəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstanaya qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslinde göstərir ki, kontraktın uğurlu icrası təmin edilir.

Digər vacib olan sahələrde də yaxşı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir yoluñun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yoluñ resmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr global xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvədə rolü artır və bu kontraktlar bize böyük iqtisadi mənfeət, şəmərə verir.

Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qaz-



dan gələn gelirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkişini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq.”

Prezident İlham Əliyev qeyd edib ki, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılıb.

Strateji yol xəritələrinin icrası təmin edilir. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşüb: “Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yeni, görün, bir ciddi islahanın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik. Deməli, biz buna çoxdan keçməli idik. Biz əvvəlki dövrlərdə də investisiya təşviqi mexanizmi haqqında danışmışıq. Burada müəyyən ən-

gəllər, müxtəlif fikirlər olmuşdur. Ancaq həyat bunu göstərir ki, bu, nə qədər düzgün addım olmuşdur. İxracın təşviqi mexanizmi işə düşüb. Mən ixraca bağlı bəzi rəqəmləri sonra səsləndirəcəyəm. Bu mexanizm də çox ciddi təsir göstərmişdir. Ona görə bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Bu gün bölgələrdə, böyük şəhərlərdə, Bakıda quruculuq, abadlıq işləri geniş vüset almışdır. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı, sənaye zonalarının yaradılması - bütün bunlar reallliqdır. Bizim siyasetimiz ictimaiyyət tərəfindən, sahibkarlar tərəfindən bəyənilir və dəstəklənir.

Əlbəttə ki, bizim iqtisadi sahədə uğurlarımızı göstəren, eks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliyini eks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35-ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi naiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq. Bu, əslinde bizim iqtisadi siyasetimizin uğur-

lарını dönyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Biz onuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasetimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtida birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəsle yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin geleceyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatın 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir. İlin sonuna qədər qalan işlər də görülcək. Əminəm ki, gələn il dəha da yaxşı iqtisadi göstəricilərimiz olacaqdır. Bu ilin göstəriciləri də çox müsbətdir. İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasetlə, iqtisadi siyasetlə bağlı bütün istiqamətlər üzrə çox gözəl nəticələr var. Bu, bir dəha bizim düzgün yolda olmağımıza göstərir.”

X X X

Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azeravtoyol” Açıq

Səhmdar Cəmiyyətinin sədri Sələh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış etdilər.

Daha sonra Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, ilin sonuna üç aydan az vaxt qalır. Bu müddət ərzində Dövlət İnvestisiya Programında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Bu il Dövlət İnvestisiya Programı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulub. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır: “Maliyyə məsələləri ilə bağlı heç bir problem yoxdur. Büdcə göstəriciləri yaxşıdır, tam icra edilir. Ona görə, investisiya programının icrası əlbəttə ki, təmin ediləcəkdir. Mən buna şübhə etmirəm.

Gələn ilin Dövlət İnvestisiya Programı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə, hesab edirəm ki, gələn ilin investisiya programı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələye də baxılacaqdır.

Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük program nəzərdə tutulmuşdur. Mənə məruzə edilib. Bu programın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fonduñun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülməmiş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmədə təmin edilsin.

Mən giriş sözündə qeyd etdim ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səməresini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəye suyun verilməsi təmin edilsin və biz bu hədəfa çatmaliyiq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəye yəni kanallar çəkiləlidir ki, bu proses daha da sürətlə getsin.

Ardı Səh. 5

“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Əvvəli Səh. 4

Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünkü bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir.

Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önemli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimle müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqcılıq, baramaçılıq, tütünçülük, findiqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət bütçəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.

Heyvandarlığının sürətli inkişafı da prioritetlərdən biridir. Bu il bəsiqamətdə çox işlər görüllər və gələn il də görülcək. Əlbəttə ki, Göygöl rayonunda Süni Mayalanma Mərkezinin yaradılması bu sahədə dönyanın en mütərəqqi təcrübəsinə Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və etçilik sahəsində dəhə da böyük uğurlara nail ola biləcəyik. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Çünkü biz bu sahəde bu qədər ki, inkişaf gözlənilir, möv-

cud istehsal gücü bizi qane etməyecək.

Bölgələrdə logistik mərkəzlərin tikintisine başlanılmışdır. Biz əslində artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıbdır. İndi vaxt gelib ki, böyük ixracə hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünkü biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, - indi mən bu barədə də danışacağam, - və belə olan halda, mütələq böyük logistik mərkəzlər tikilməlidir. Onlardan birini mən Şəmkir rayonunda olarken görmüşəm. Əslində o logistik mərkəzin də, Şəmkir Aqroparkının da təməlini qoymuşam. İndi deyə bilerəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılmalıdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarda. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracəq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünkü bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütələq lazımlıdır.

Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zona-

ları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır.

Iqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlaşın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə de əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər - anbarlar, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitoringini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyiq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxali əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas məyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilerik.

Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlanılmışdır. Bu il 10 xalça fabrikinin istifadəye verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkə-

mizə valyuta getirən sahədir, işsizliyi, xüsusiə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırib, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcılıqla yaratmalıyq. Ona görə, göstəriş verilib, bu il və gələn il müxtələf bölgələrdə yun qəbulu məntəqələri açılacaq.

“ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın ay larda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq. Şəki və İmişli şəhərlərində isə gələn il yeni mərkəzlərin açılması nəzərdə tutulur. Mən hesab edirəm ki, gələn il əlavə bir neçə şəhərdə “ASAN xidmət” mərkəzlərinin tikintisi başlanmalıdır. Çünkü bu layihənin çox böyük səməresi var, xalq tərəfindən yüksək qiymətləndirilir, bəyənmə emsali 100 faizə yaxındır. Ona görə biz çalışmalıyq ki, bütün bölgələrdə, - indi biz buna yaxınlaşıraq, - bundan sonra hər bir yerde “ASAN xidmət” fəaliyyət göstərsin.

“ASAN” öz funksiyalarını genişləndirir. İndi kommunal xidmətlər göstərilir. “ABAD mərkəz”lər yaradılır. Mən Masallıda, Balakənde olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə de tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına geldikde, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər ver-

mişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkən məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayınlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışğını lazımi səviyyədə təmin etsinlər.

Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişaf görülrək. Yerlərdəki turizm mərkəzlərində mən deyirəm ki, xüsusile yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellerin tikintisi mütləq təmin edilməlidir. Yerli icra organları şərait yaratmalıdır, yerlər ayırmalıdır və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.

Ölkəmizin ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər. Xalq-iqtidar birliliyi hemişə olduğu kimi möhkəmdir. Iqtisadi göstəricilər, - bu gün müşavirədə bu göstəricilər səsləndi, - hər bir ölkə üçün nümunə ola bilər. Perspektivlərimiz bunlardır - sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günnəşli” yataqlarının İslənilməsi. Bunlar yalnız sadaladığım əsas istiqamətlərdir. Ona görə eminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrak illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan hemişə zirvələrdə olacaq”



Aleksandr Lukaşenko: “Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq”

Belarus Azərbaycan ilə hərb-i-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətinədir. Bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil.” AZERTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Hesnov ilə görüşdə deyib.

Prezident Aleksandr Lukaşenko bildirib ki, iki ölkə arasında əla-

qələr heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. “Biz suveren, müstəqil dövlətlərlik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbine uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmek hüququna malik. Minskədə, ümumiyyətlə, Azərbaycanla bağlı heç bir naraziqliq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çıynını irəli verib. Biz bunları yaxşı xatırlayıraq

və əger Azərbaycan üçün edə biləcəyim bir şey varsa, bunu etməyə hazırlıq. Biz isteyirik ki, sizin

xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”, - deyə Belorus Prezidenti qeyd edib.

Aleksandr Lukaşenko yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə görüşə ümidi beslədiyini bildirib.

Dünyanın ən sırlı açağı elmdə və mütləkidir. Həyat yarandığı zamandan insan həyatının əsas meyari hikmət dolu dövriyinə bağlı qalan tərəflərinə yol açmaqdır. Geniş biliyi və əhatəli dünya-görüşünə malik Azərbaycan ziyalılarından olan Aida İmanquliyeva da ömrünü elmə, elmin inkişafına həsr edən, ziyyəsi ilə araşdırma və tədqiqatlar aparan alim kimi zəngin irs yaradaraq, qaranlıq qalan tərəflərə işq salıb. Elmi fəaliyyəti dövründə istedad və zəhmətini birləşdirərək, ən yüksək pillələrə ucalıb. Tədqiqatla məşgül olan, elmin qapılarını açmağa cəhd edən insan üçün şərqsünas-alim, pedaqoq kimi şərəfli adlara nail olmaqdan şərəfli nə ola bilər ki? Aida xanım bu yüksəkliliklərə pillə-pillə nail olub. Ağır və gərgin iş tələb edən bir sahədə uğurlara imza atıb.

Təbii ki, Azərbaycan xalqının dünya miqyasında tanınmasında, onun nüfuzunun artmasında, dünən yaya integrasiyasında mütərəqqi yolla inkişafında sayılıb-seçilən ziyyalıların, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksek zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən və etrafa ziya və nur saçan belə zeka sahibləri xalqın say-seçmə övladlarıdır. Zaman belə insanları tarixləşdirir. Xalqa bütün gücü ilə xidmet edən, elm zirvesinə ucaşan Aida İmanquliyevanın özür yolu naəzər salanda, bu ömrün həddər getmədiyini, cəmiyyət üçün dəyərli və lazımlı olduğunu aydın görürük. Şərəfli özür yolunda elmə bağlılığı və ictimai fəaliyyəti diqqəti cəlb edir.

Bu gün XX əsrde Azərbaycanın dünya elmine bəxş etdiyi görkəmli simalardan biri - şərqsünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. Tarixin bu günü Alda İmanquliyeva 1939-cu il oktyabrin 10-da Bakı şəhərində ziyyəti ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi olan atası Nəsir İmanquliyev Azərbaycanın mətbuatının bünövüsünü qoyanlardan biri olmuş və uzun müddət "Bakı" və "Baku" qazetlərinin baş redaktoru işləmişdir.

Tərcüməyi-halında qeyd olunub ki, Aida İmanquliyeva Bakıda 132 sayılı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqsünaslıq fakültəsinin əreb dili şöbəsində təhsil alıb. 1966-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqsünaslıq İnstitutunda əreb filologiyası üzrə aspiranturani bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərqi Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi (1966-1976), əreb filologiyası şöbəsinin müdürü (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991) vəzifəsini icra edən Aida xanım 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976-1988-ci illərdə institutun əreb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddədə 10 nəfər ərebşünas namizədlər dissertasiyalarını müdafiə edərək,

Xalqın say-seçmə ziyyalılarını zaman özü tarixləşdirir

Bu gün şərqsünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür



filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Şərqsünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzər fəaliyyətinə görə, 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, bir il sonra isə uzun illər üzrə iştirak edən doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. Beləliklə, Azərbaycanda əreb ədəbiyyatının üzrə ilk elmlər doktoru, ilk professor-qadın olan Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoq fəaliyyətində məşgül olub. O, Azərbaycan Dövlət Universitetinin şərqsünaslıq fakültəsində əreb ədəbiyyatından dərs deyirdi. Ele, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika Xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ildən mart ayında professor elmi rütbəsi verilmişdir.

Aida İmanquliyeva 1970-ci illərdə Azərbaycan Dövlət Universi-

tetinin Şərqsünaslıq fakültəsində əreb dili müəllimi, filologiya elmləri namizədi M. Qarayevlə birləşdikdə "İnsan və quş" adlı hekayeler məcmuəsini çap etdirir. Bundan əlavə, "Əreb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət bir kiçik antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçırqlar" adlı hekayəsi də öz əksini təqdim edir. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən əreb ədəbiyyatı ilə bağlı çap olunmuş bir çox kitabın ön söz yazmış, xeyli sayıda kitabın elmi redaktoru olmuşdur.

Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmələr birliyi", "Cubran Xəlil Cubran", "Yeni əreb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqale) əreb və

Şərqi mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki əreb ədəbiyyatının, həmçinin, bütün yeni Şərqi ədəbiyyatlarının geləcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatlılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdürkənin qorunub-saxlanılması, inkişafı idealına sadıq qalmışdır. İşledədi gənc alim 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərqi Xalqları İnstitutunda davam etdirmişdir.

1964-cü ildə "Mixail Nüayme və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbə məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymenin bir neçə hekayəsini əreb dilin-

dən rus dilinə tərcüme edərək, 1979-cu ildə Moskvada "Vostočni almanax" jurnalında çap etdirmişdir. Müasir əreb ədəbiyyatının aktual problemləri və rus-əreb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kültəvi məcmüələrdə müntəzəm çap olunmuşdur.

Aida İmanquliyeva 1971-1973 və 1979-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqsünaslıq İnstitutunun nəşr etdirdiyi "Əreb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru vəzifəsində çalışıb. "Şərqi şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərqi xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərqi xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai edalet uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqi milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərqi filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərqi xalqları ədəbiyyatı imperializmə qarşı mübarizə" (1987), "Xarici Şərqi problemləri: tarix və müasirlər" (1988), "Şərqi ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.

Aida xanım İmanquliyeva fəal ərebşünas alim, elmi ictimaiyyətin hörmətini qazanan nüfuzlu elm xadimi kimi tanınır. O, 1987-ci ildə Ümumittifaq Şərqsünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərqi problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Bütün elmi fəaliyyətini Qərb və Şərqi mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki əreb ədəbiyyatının, həmçinin, bütün yeni Şərqi ədəbiyyatlarının geləcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Aida xanım İmanquliyeva ciddi iş rejimində baxmayaq, öz ailəsinin və yaxınlarını daim diqqətdə saxlayıb. Məhz bu diqqətin neticəsidir ki, onun ocağından olan və tərbiye verdiyi qızları Mehriban xanım və Nərgiz xanım Azərbaycanın ictimai həyatında böyük rol və nüfuzlu malikdirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün dünyaya Azərbaycanın tolerantlığın ünvanı kimi təqdim edir. Mehriban xanım Əliyeva əməlləri ilə humanizm simvoluna çevrilib.

Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub. Elmi-ictimai fəaliyyəti, analıq missiyası ilə abidesini qəlbələrdə ucaldıb.

Görkəmli ədəbiyyatşunas xanım A.İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.

Bəhruz Quliyev: "Bu, tükənmiş müxalifətin növbəti uğursuzluğu idi"

Göründüyü kimi, müxalifətin şousu başa çatdı ve hətta özlərinin də əvvəlcən bildikləri uğursuz nəticə göz önungdədir". Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev "Milli Şura"nın mitinqinin uğursuz nəticəsini şərh edərkən deyib. Onun sözlərinə görə, özlərini müxalifəti adlandıranlar həmin mitinqlərini nə mətbuatda işıqlanırdılar, nə də digər informasiya resurslarında yayılmamışa cüret etmədilər. "Bildiyimiz qədər, onlar daha öncə deyirdilər ki, mitinq sosial şəbəkələr vasitəsi ilə canlı yayında verilecek və s. Əslində bu, həmin müxalifəcilerin öz biabırçıqlarına, rüsvayıcıqlarına elə özlərinin də razılaşması anlamını daşıyan acınacaqlı vəziyyətləridir". "Həmçinin, qarşılaşıqları rəzalət onların avropalı havadalarını aldatmaq cəhdidir"-deyə qeyd edən siyasi ekspertə görə, fakt budur ki, radikalın öz problemləri elə problem olaraq da qalmadır: "Onlar nə yenilənə bilirlər, nə də köhnə mitinq eyforiyası, meydan təfəkkürü bəyinlərindən silinmir. Necə deyərlər, nostalji hissələrə yaşırlar. Amma dövr o dövr deyil, çünki müasir dövr inkişaf və tərəqqi dövrür".



Bəhruz Quliyev əlavə olaraq onu da vurğulayıb ki, bu gün hakimiyət xalqın maraqlarının əsas qarantisi və müdafiəcisi idir və üzə çıxan müyyən problemlərin həll olunması istiqamətində dövlətimiz nəhəng işlər reallaşdırır: "Ona görə də özlərinə müxalifətçi adı qoyub mitinq keçirənlər sadəcə, Qərb havadalarının gözlərindən pərdə asmaq üçün bu kimi teatralizə olunmuş uğursuz tamaşalarını sərgilədilər. Amma nəticədə xalq da gördü ki, bu, tükənmiş müxalifətin növbəti uğursuzluğu idi".

Seymur Orucov: "Gənclər heç vaxt müxalifətə dəstək verməyəcək"



Milli Şura"nın biabırçı aksiyası radikalizmin növbəti fiaskosunun real və məntiqi nəticəsiydi". Bi fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov adıçəkilən müxalifət qurumunun keçirdiyi uğursuz mitinqinin nəticələrinə münasibətini bildirərək deyib. Onun fikrincə, xüsusi gənclərin müxalifəti rədd etməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanın real gəncliyi məhz inkişaf yolunu addımlayaraq, qaragürühçuluğa, çirkin siyasi ambisiyalara söyklənən qara məqsədlərə qətiyyətli "yox" deyirlər: "Əgər belə olmasa idi, biz meydانlarda tamamilə eksini görərdik. Ancaq "Milli Şura"nın sonuncu aksiyasında da uzağı 1000, 1200 nəfərin olduğunu gördük. Bu isə açıq-ashkar rezalət və fiaskodur".

"Artıq onu da deyə bilərik ki, istər Əli Kərimli, istərsə də onun yan-yörəsində olanlar öz nüyyətlərinin baş tutmadığını anlayırlar"-deyə qeyd edən YAP GB-nin sədri əlavə edib ki, "İlərə" sadəcə, bunu qəbul etməyi dillerinə getirə bilmirlər: "Baxın, mitinqdən önce bunlar deyirdilər ki, öz media resurslarında mitinqin gedisini başdan-axıradək canlı yayımılayacaqlar. Amma mitinqe insanların gəlmədiyini gördükdən sonra öz vədlərinə qarşı çıxdılar. Bu, bir uğursuzluq etirafı idi ki, şahidlərinə çevrildi".

Seymur Orucov nəticə olaraq bildirib ki, xalq-dövlət vəhdəti, xüsusi ilə gənclərin bu isitiqəmətdə ölkə rəhbərliyinin yürütdüyü siyasetə birmənəli olaraq dəstək vermesi artıq danılmaz həqiqətən çevrilib: "Bele bir həqiqətin karşısındakı isə yalanları, böhtən və qərəzləri ilə xarici ağalarına sığınan, özlərini xalqdan tecrid edən satqın müxalifət "liderlərinin" heç bir məqsədləri reallaşmayacaq. Bugünkü rüsvayıcı mitinq oyunbazlığı həmin faktı kifayət qədər isbatlaşmış oldu".

Musa Quliyev: "Dünyada ikili standartlar mövcuddur"



Prezident İlham Əliyev dünyanın en böyük kürsülərindən, hətta BMT-nin tribunasından dəfələrlə söyləyib ki, Azərbaycan torpaqlarında bir dəfə tarixi şərait nəticəsində erməni dövləti yaranıb, amma ikinci bir erməni dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcək". Bunu SİA-ya açıqlamasında millet vəkili Musa Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yeneklarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərək deyib.

Millət vəkili bildirib ki, Zəngəzur və İrəvan da Azərbaycan torpaqlarıdır və biz o torpaqların da azad olunması uğrunda mübarizəmizi aparacaqıq: "Dünyada ikili standartlar mövcuddur. ATƏT-in Minsk Qrupu öz öhdəsinə düşən vəzifələri yerine yetirmir və sülh yolu ilə məsələnin həlli üçün beynəlxalq normalar çerçivəsində formula irəli sürmür. Lakin Azərbaycan digər imkanlarından da istifadə edərək torpaqlarını azad etmək hüququnu özündə saxlayır. Ötən ilin aprel dərsləri hesab edirəm ki, təkcə erməni hərbi siyasi dairələri üçün deyil, həm də ATƏT-in Minsk Qrupu üçün bir signal olmalıdır. Onlar başa düşməlidir ki, Azərbaycan uzun müddət bu status-kvonun fəaliyyətdə qalmasına döze bilməyəcək".

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Belarus iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 17-də Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Tədbir iqtisadiyyatın Nazırlığının dəstəyi və Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fondu (AZPROMO) təşkilatlığı ilə baş tutacaq. AZPROMO-dan AZERTAC-a bildirilər ki, biznes-foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.

YAP Yasamal rayon təşkilatında silsilə tədbirlər davam edir

Dünən YAP Yasamal rayon təşkilatının Şərifzadə küçəsi 204 ərazisi ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətə tədbir keçirib. Tədbirdən öncə Ulu Önder Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik süolutla yad olunub.



Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Dilarə Məmmədəliyeva Ümummilli Lider Heydər Əliyevin müdrik siyaseti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütəreqi qüvvələrini öz sıralarında birləşdirərek, cəmiyyətdə aparıcı mövqə tutan, nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 25 ilə keçdiyi çətin və şərəflə mübarizə tarixindən danişib. Bu gün yaradılmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formallaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılması həlledici rol oynayaraq, xalqımızın tarixinin şərəflə sehifələrində birinə çevrililib. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi kursu Onun sədəqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfində uğurla həyata keçirilir. Sürətlə inkişaf edən Azərbaycan güclənir və beynəlxalq miqyasda nüfuzu getdikcə artır.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında bildirib ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdürüb bütün bələlardan xi-las etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa zaman kəsiyində təşkilatlanaraq ölkənin ən güclü siyasi və nüfuzlu partiyasına çevrildi. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantisi demək idi.

Rayon təşkilatının sədri bu gün Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyaseti nəticəsində Azərbaycanın güclü və qüdrətli dövlətə çevrildiyini qeyd edib. Bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuş inkişaf strategiyası Möhərrəm Prezident, İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı dünya miqyasında nüfuzlu söz sahibine çevirir. Prezident İlham Əliyevin inkişaf siyaseti Azərbacanın döşəmənin ən sürətli inkişaf edən ölkələr sırasında yer tutmasını şərtləndirib. Bu siyasetin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır.

YAP Yasamal rayon qadınlar şurasının sədri Tamilla Şahbazova bildirib ki, Azərbaycanın inkişafında və beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların məstəsna rol olob. Bu gün cəmiyyətdə fəal mövqə tutan qadınlar Ulu Önder Heydər Əliyevin əsasını qoymuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilmesini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Hazırda ölkəmizin inkişafı istiqamətdə qəbul olunan dövlət proqramlarının həyata keçirilməsində YAP Qadınlar Şurasının üzvləri də fealiyyət nümayiş etdirirlər. Onlar, eyni zamanda, Azərbaycanın demokratik inkişafına mühüm töhfələr verirlər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Günün ikinci yarısında YAP Yasamal rayon təşkilatının Həsən bəy Zərdabi 79 B ərazisi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətə tədbir keçirilib. Tədbiri ərazisi ilk partiya təşkilatının sədri Azad Kərimli açaraq, partianın keçidiyi şanlı yola nəzər salaraq, bu gün ölkənin iqtisadi və siyasi gücün xeyli artdığını, partianın Prezident İlham Əliyevin Sədrliyi ilə cəmiyyətdə yüksək siyasi nüfuzu malik olduğunu diqqəte çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-in yaradılmasının 25 ili tamam olur. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb bir vaxtda Ulu Önder Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətə ölkənin gelecek tələyini müəyyənəşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Azərbaycan Prezidenti Möhərrəm İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimiz, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqli sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatı qadınlar şurasının sədri Tamilla Şahbazova Ulu Önder Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-in 25 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində məstəsna xidmətlərinin olduğunu diqqəte çatdırıb.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan şəxslərə partiya üzvlük vəsiqələri təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Şərəf və qürur tarixi - İlham Əliyevin üçüncü dəfə Prezident seçilməsindən 4 il ötür

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu, çünki Onun müəyyənlaşdırıcı dövlət siyasetinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır

Azərbaycanda 2013-cü il oktyabrın 9-u prezident seçkili günü kimi tariximizə düşüb. Belə ki, həmin gün kütləvi şəkildə seçki məntəqələrinə axışan xalqımız öz seçimini edib və Cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçib. Artıq bu şərəflə tarixdən dörd il ötür.

Azərbaycan xalqı 2003-cü ilde İlham Əliyevi Prezident seçməklə, ilk olaraq, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna növbəti dəfə səs vermiş oldu. Mehə bu kursa sadıqlığını nümayiş etdirən qədir bilən xalqımız Ümummilli Lidər sevgisini və inamını bir daha sübut etmiş oldu. Bununla yanaşı, Azərbaycan xalqı sülhün, emin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasetə alternativin olmadığını göstərdi. Əbəs yerə deyil ki, xalqın iradesi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birleşmiş Ştatları, Türkiye, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin Prezident seçilmesini çox uğurlu addım kimi qiymətləndirdilər və Onunla rasional əməkdaşlığı hazır olduğunu bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz etrafında toplayan Cənab İlham Əliyevin yürütdüyü siyaset nəticəsinde qisa müddətde Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu prosesi daha böyük uğurlarla həyata keçirilməyə və reallaşdırılmağa başlandı.

Xalqın yenidən İlham Əliyevə etimad göstərməsi Onun həyata keçirdiyi siyasetin uğurları ilə bağlı idi

Söz yox ki, xalqın bu ümummilli hədəflərə çatmaq arzusu Cənab İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmışını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yənə də "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğdurdu. Çünkü xalqın yenidən İlham Əliyevə etimad göstərməsi Onun həya-



ta keçirdiyi siyasetin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əsində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fealiyyətin konsepsiyasına çevrildi. Dövlətimizin başçısı qarşidakı illərdə, Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlinde isə yənə də Onun Heydər Əliyev siyasetinə sadıqliyi dayandı.

Bu baxımdan, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiliyi müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəcilerin hamısı bu amili yüksək qiymətləndirərək, İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığı və budəfəki prezident seçkilərinin də demokratyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilmesi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji da yaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyaset Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvində layıqli yerini möhkəmləndirdi. Regional təşəbbüsler Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xid-

met etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyaset nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənli mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmama mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik temizləmə və işğal siyaseti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.

Azərbaycanda ordu qurulduğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu və indi ölkəmiz 750

adda silah istehsal edir.

Azərbaycanda 1 milyon 600 min yeni iş yeri yaradıldı

Bu dövrə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyətləri ilə hər zaman diqqət merkezində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən, Azərbaycana qoyulan sərmayələrin həcmi artı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç Dövlət Programı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 1 milyon 600 min yeni iş yeri yaradıldı.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasetinin mənətiqə davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisiinin artırılması ilə bağlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihərinin, Olimpiya idman Komp-

Şərəf və qürur tarixi - İlham Əliyevin üçüncü dəfə Prezident seçilməsindən 4 il ötür

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu, çünki Onun müəyyənləşdirdiyi dövlət siyasetinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır

Iekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına müüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlerinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil məssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxısını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyaseti dayandı.

Azərbaycanlıq fəlsəfəsi İlham Əliyev siyasetinin mənəvi dayağına çevrildi

Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi, Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməye başladı. 2017-ci ildə isə Xəzərin Azərbaycan Sektorunda "Azəri", "Çıraq" və "Güneşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həllədici amil olduğunu bir daha təsdiqlədi. Bu illerde Azərbaycan, hem da Asiyani Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars demir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı Su Kəmərinin və Təxtakörpü Su Anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu.

Azərbaycanlıq fəlsəfəsi İlham Əliyev siyasetinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qurur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyaset müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyerlərimizin en yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayesinde mədəniyyətlərarası və sivilizasiyalara rasi dialoq məkanı kimi tanındı.

Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena



qazandı

Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını yüksək səviyyədə qəbul etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmek üçün siyasi iradəyə, iqtisadi qüdrətə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət teşkil etdi. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazandı. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin, müasir dünyaya açıq olan ölkə olduğunu sübuta yetirdi. Avropanın 50 ölkəsindən 6 mindən artıq idmançının 20 idman növündə mübarizə apardığı birinci Avropa Oyunlarına Azərbaycan 291 atletlə qatıldı. Idmançılarımız bu oyunlarda 21-i qızıl, 15-i gümüş və 20-si bürünc medal olmaqla 56 medal qazandı. 2016-ci ildən Bakıda "Formula-1" yarışlarının keçirilməsinə başlandı. Ətrafına yarıml milyard tamaşaçı auditoriyası toplayan bu beynəlxalq



idman yarışı da bütün dünyadan diqqətini ölkəmize yönəldi. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi idman yarışları arasında 42-ci Dünya Şahmat Olimpiadasını da vurğulamaq lazımdır. 176 ölkədən 181 kişi və 142 qadın komandasının mübarizə apardığı bu yarışda

Azərbaycan şahmatçıları da öz çıxışları ilə diqqət mərkəzində olular. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmşəyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolü göstərdi. Bu oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi

qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də islam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümuməşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı.

Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi. Əlli yeddi ölkədən 3 mindən çox idmançının mübarizə apardığı oyunlarda Azərbaycan atletləri 75 qızıl, 50 gümüş və 37 bürünc, ümumən 162 medal qazanaraq birinci oldular. Azərbaycanın idman sahəsində daha bir uğuru 2019-cu ildə reallaşacaq. Həmin il Bakı Olimpiya Stadionu UEFA Avropa liqasının final matçına ev sahibliyi edəcək. Bundan əlavə, Azərbaycan paytaxtı 2020-ci ildə futbol üzrə Avropa Çempionatı oyunlarının keçiriləcəyi 13 şəhərdən biridir. Bununla da güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi in-

Rövşən NURƏDDİNOĞLU

Dünən YAP Binəqədi rayon təşkilatının Bakı Humanitar Kolleci ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar tədbiri keçirilib. Tədbirdən öncə kollecin tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Geniş bədii programda davam edən tədbirdə kollecin istedadlı tələbələrinin ifasında Yeni Azərbaycan Partiyasına, Ulu Önder Heydər Əliyevə ve Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, eləcə də, vətənpərvərliyə həsr olunmuş mahnilər, xor ifaları ve şeirlər səsləndirilib. Bədii programda xorun, 2013-cü ildə keçirilən Muğam Televiziya Müsabiqəsinin qalibi Ramiz Bayramovun, xalq artisti Mübariz Tağıyevin ifaları səsləndirilib, eləcə də, yallı rəqs nümayiş etdirilib.

Bədii program başa çatdıqdan sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Bineqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın dövlətçilik tarixinə nezər salıb. Ölkəmizin zəngin və qədim tarixə malik olduğunu, müxtəlif vaxtlarda amansız işgallara məruz qaldığını söyləyib. 1918-ci ildə müstəqilliyini bəyan edən ölkəmizin cəmi 23 ay ömrü sürdüyü və Sovet imperiyasının yenidən ağır işgalinə məruz qaldığını qeyd edib. 70 illik istiladan sonra 1991-ci ildə Azərbaycanın



Partiyasının 550 nəfərdən ibarət nümayəndənin iştirak etdiyi təsis konfransında Ulu Önder Heydər Əliyev partiyaya Sədr seçilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Bineqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın dövlətçilik tarixinə nezər salıb. Ölkəmizin zəngin və qədim tarixə malik olduğunu, müxtəlif vaxtlarda amansız işgallara məruz qaldığını söyləyib. Məhz Dahi Şəxsiyyət Heydər Əliyevin əsl xilaskarlıq missiyası ilə xalqının çətin günündə onun yanında oldu və problemlərinin həlli üçün bütün gücünü səfərber etdi. YAP-in yaranması, təşkülü və uğurlu fealiyyəti Ümummilli Lider Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bariz nümunəsidir". Daha son-



müstəqilline qovuşduğunu diqqətə çatdırıb. Təşkilat sədri yenice müstəqillik qazanmış ölkəmizin çox çətin günler yaşadığını, ağır təhlükələrlə üz-üzə qaldığını bildirib: "Bele bir vəziyyətdə dövlətinin və xalqının əsl siyasi rəhbərə, xilaskara ehtiyacı olduğunu söyleyib. Məhz Dahi Şəxsiyyət Heydər Əliyevin əsl xilaskarlıq missiyası ilə xalqının çətin günündə onun yanında oldu və problemlərinin həlli üçün bütün gücünü səfərber etdi. YAP-in yaranması, təşkülü və uğurlu fealiyyəti Ümummilli Lider Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bariz nümunəsidir". Daha son-

nın yaranmasının 25 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik edərək, onlara uğurlar arzu edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üz qəbul edilən bir nəfərə partiya üzvlük vəsiqəsi təqdim edilib. Rəsm sərgisində qalib gələn tələbələr və tədbirin sonunda tədbirlərin təşkilində yaxından iştirak etdiyinə, 65 illik yubileyi münasibətlə Yeni Azərbaycan Partiyasının feali Bəhruze Məmmədova Yeni Azərbaycan Partiyası Bineqədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib.

ZÜMRÜD



Tərtərdə YAP-in yaranmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatının Yuxarı Sarıcalı, Xoruzlu, Kəbərli, Bayandurlu, Köçərli ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirilib. Yuxarı Sarıcalı ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə təşkilatın sədri Yaşar Məhərrəmov, şura üzvü Mehman Babayev, feal YAP üzvlərindən İlham Əhmədov, Elyana Quliyeva, Asif Məhərrəmov, Xoruzlu ərazi ilk partiya təşkilatının sədri Fazıl Əbdüləzimov, şura üzvü Azər Ağayev, partiya feallarından Arif Nəsimov, Esmira Əsədova, Məzahir Mahmudov, Kəbərli ərazi ilk partiya təşkilatının sədri Azer Yaqublu, partiya feallarından Emin Mahmudov, Rehman Məmmədov, Kəbərli ərazi ilk partiya təşkilatının sədri Refaili Eyvazov, YAP feallarından Aybeniz Məmmədova, Mübariz Əsədov, Sədi Ağalarov, Köçərli ərazi ilk partiya təşkilatının sədri Mübariz Yunisov, şura üzvü Surxay Mirzəyev, partiya feallarından Rəfiqə Quliyeva, Asif Məhərrəmov, Nigar Məmmədova çıxış edərək ötən 25 ildə şərefli yol keçən Yeni Azərbaycan Partiyasının siyasi və iqtisadi uğurlarından söz açıblar. Çıxış edənlər vurğulayıblar ki, bu gün öz ətrafında 700 mindenən çox insanı birlesdirən Yeni Azərbaycan Partiyası, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu Önder Heydər Əliyev tərəfindən qoyulan sarsılmaz teməlin və bu gün ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin apardığı məqsədönlü və müdrik siyaset nəticəsində mümkün olub.

Ötən 25 il ərzində ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların təməlində dayanan, yekdil xalq birliyini özündə ehtiva edən və xalqımızın düşdürüb bələlərdən xilas olmasına göstərdiyi xidmətlərdən başqa böyük siyasi birlik, homrəylik nümayiş etdirən Yeni Azərbaycan Partiyası hələ uzun illər ərzində Azərbaycan xalqına xidmət göstərəcək güc sahibi və qürur mənbəyi olaraq qalacaqdır.

R.HÜSEYNOVA



YAP Sabunçu rayon təşkilatında YAP-in 25 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətlə YAP Sabunçu rayon təşkilatı Sabunçu qəsəbəsi 12 sayılı şəhər poliklinikası ərazisi ilə təşkilatında partiyanın 25 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirde çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban



Abasquliyeva Yeni Azərbaycan Partiyasının 25 illik şərəflə və zəngin yol keçidiyi, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar nail olduğunu bildirib: "Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illi möstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir. 25 il keçmişə və gələcəyə baxıxdır. Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müdəddət Azərbaycanın siyasi və iqtisadi möstəqilliyyi daha da möhkəmləndir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Ölkcə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyaset ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub". Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Telman Novruzov çıxış edərək bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası möstəqil Azərbaycanın keçidiyi inkişaf yolunun bələdçisidir.

YAP Sabunçu rayon təşkilatı qadınlar şurasının sədri Ramida İbrahimova isə çıxışında

Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadıqlıyi, xalq, dövlət qar-

şısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini da-

ha da möhkəmləndirdiyini və ümumxalq partiyası olduğunu təsdiqlədiyi söyləyib.

RƏFIQƏ

Demokratiya yolunda
Dügurla addımlayan
Azerbaycanın Avropa İttifaqı ile əməkdaşlığı
Avroatlantik məkanına ineqrasiya kontekstində inkişaf edir. Respublikamızın milli maraqlarının təmin edilməsinə əsaslanan xarici siyaseti Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu və yaxın təmaslara söyklənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asyanın kəsişmə nöqtəsində yerləşən Azerbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizləsi yasi və iqtisadi münasibətləri inkişaf etdirməyə mərağını daha da artırıb.

Avropa İttifaqının Brüsselde akkredite olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitesinin nümayəndə heyeti ilə görüşündə Azerbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər bütün bunları bir daha təsdiq etdi: "Biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışdıq və indi Azerbaycanın Avropa İttifaqına üzv olan ölkələrin üçdə birindən çoxu ilə strateji tərefdaşlıq formatı var, ya saziş, ya bəyannamə formasında. Beləliklə, biz Avropa İttifaqına üzv ölkələrin üçdə birindən çoxu üçün strateji tərefdaş hesab olunur. Hesab edirəm ki, bu, Avropa İttifaqı və Azerbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir və bayaq qeyd etdiyim kimi, mənim Brüsselle uğurlu səfərimdən çoxlu gözənlərimiz var və nəticələr çox yaxşı idi".

Dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azerbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özüne daha çox cəlb edir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələrin enerji balansında Azerbaycan nefti 20-30 faiz təşkil edir. Ölkəmizdən təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi həzirdə Avropanın enerji gündeliyində duran ən vacib məsələlərdəndir. Azerbaycan Avropa üçün yegane yeni enerji mənbəyidir. Azerbaycan enerji diplomatiyası vasitəsilə, bütövlükde dönyanın böyük dövlətlərinə, eləcə də, Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərə rəsədlərin inkişafına möhkəm zəmin yaratır. XX əsrde reallaşan "Əsrin müqaviləsi"ndən sonra XXI əsrde davam etdirilən bu layihələr, Azerbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirmək, ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaratır. 2017-ci il fevralın 23-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının üzvü olan dövlətlərinin nazirlərinin, ABŞ və Böyük Britaniya hökumətləri nümayəndələrinin, Avropa Komissiyasının vitse-prezidentinin, şirkət və beynəlxalq maliyyə təşkilatları təmsilcilerinin iştirakı ilə keçirilən toplantıda bütün burlar etrafı müzakirə olunub.

Azerbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi-

nin nümayəndə heyeti ilə görüşündə enerji resurslarının işlənilməsi kimi layihələrdə nəqliyyat sahəsində regional və ya qitə seviyyəsində əməkdaşlıq olmasa, heç bir uğur qazanmağın mümkün olmayacağı bir daha diqqətə çatdırıldı: "Buna görə də, bizim hədəfimiz Azerbaycanı vacib regional nəqliyyat merkezine çevirmekdir. "Şərq-Qərb" Nəqliyyat Dəhlizi tezliklə fəaliyyət göstərəcək. Bu, Xəzər dənizindən, Azerbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropa-

zanib. Azerbaycanın Avropa Şurasına üzvlüyündən sonra dövr ərzində Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin respublikamız üzrə hemməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə, müətəmadi olaraq, Bakıya səfərləri təşkil edilib. Hər dəfə hazırlanmış mərəzələrdə Azerbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi yüksək qiymətləndirilmiş, ölkəmizin demokratiya sahə-

sı, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, bu, Azerbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir".

Son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azerbaycana qarşı yeni hücumlar təşkil edir, ölkəmizi bu quruma üzvlükdən mərhum etmək hədələyirlər. Bu isə, çox haqlı olaraq, Azerbaycanda adekvat mənfi reaksiya doğurur. Təbii ki, ölkəmizə qarşı belə məqsədyönlü hücum məyusluq yaradır və çox haqlı olaraq cəmiyyətimizdə "bizim o təşkilatda nə işimiz var"

letli həllinə heç bir dəstek verməyib, buna heç ümidi də yoxdur. Realliq isə, bundan ibarətdir ki, Ermənistən 1993-cü ilden BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işgal olunmuş Azerbaycan torpaqlarından dərhal və qeyd-sərtsiz çıxarılması tələb edən qətnamələrə eməl etmir. Digər məsələlərlə bağlı beynəlxalq təşkilatların qərar ve qətnamələri dərhal icra olunduğu halda, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri 24 ildir ki, yerinə yetirilmir. Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq təhlükəsizliyi və sabitliyə ciddi təhlükə olduğunu yaxşı anlayan beynəlxalq təşkilatlar, Avropa İttifaqı ölkələri, ATƏT-in Minsk Qrupu beynəlxalq hüququn bütün norma və prinsiplərinə eməl etməsi üçün işgalçı Ermənistana təzyiq göstərməli, bu təcavüzkar ölkəyə sanksiyalar tətbiq olunmalıdır.

Nədənsə bütün bunlar baş verməyib. Əksinə, qərbilərin ikili standartlar siyaseti nəticəsində zaman-zaman tecavüzkarın, necə deyərlər, başı sığallanıb. Belə ki, seziklərin daim saxtalaşdırıldığı, siyasetçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin dövlət siyasetinə çevrildiyi, digər dövlətin ərazisini işgal etmiş və hərbi cinayətlər tərəfənək milyonlarla insana əzab verən tecavüzkar Ermənistən AŞPA-daki lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azerbaycan isə zaman-zaman haqsız hücumlara məruz qalır.

Qətiyyətə demək lazımdır ki, Azerbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasetinin prioriteti hesab edir. Respublikamızın Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əlaqələr qurub. Ölkəmiz onların üçdə birindən çoxu ilə strateji tərefdaşlıq formatı yaradıb. Təbii ki, bu, Avropa İttifaqı ilə Azerbaycan arasında gələcək saziş üçün çox yaxşı zəmindir. Bu baxımdan, respublikamızla Avropa İttifaqı arasında bağlanacaq yeni saziş ikitərəfli münasibətlərde yeni səhifə açacaq.

"Şərq Tərefdaşlığı" Proqramına üzv dövlətlərə daha fərqli yanaşma tətbiq edilməlidir. Çünkü həmin ölkələr çox fərqlidir. Azerbaycan geniş imkamlara malik, müasir, öz hesabına yaşıyan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkədir. "Şərq Tərefdaşlığı" Proqramının iki üzvü Avrasiya İqtisadi Birliyinə üzvdür, üç ölkə isə Assosiasiya Sazişini imzalayıb. Azerbaycan isə hazırlada tərefdaşlıq haqqında saziş üzərində iş aparır. Ölkələrə dərəcə yanaşmanın tətbiq edilməsi isə ləp əvvəldən Azerbaycanın mövqeyinin əsasını təşkil edib.

Bir sözlə, bu gün Azerbaycan Avropa İttifaqı ilə ikitərəfli bərabərhüquqlu əlaqələrin fonunda yeni format yaradaraq, bu əlaqələrin milli maraqların təmin edilməsi baxımından daha da inkişaf etdirilməsi üçün ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına ineqrasiyani sürətləndirmək istiqamətində atdığı addımları ilə öz əzmkarlığını nümayiş etdirir.

"Səs" Analistik Qrupu

Azerbaycan Avropa Şurasını tərk etsə də, ölkəmizin həyatında heç nə dəyişməyəcək

Dövlətimizə qarşı belə məqsədyönlü hücum məyusluq yaradır və çox haqlı olaraq cəmiyyətimizdə "bizim o təşkilatda nə işimiz var" kimi fikirlər yaranır



ya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qarba doğru gedir və bu yol da Azerbaycan ərazisindən keçir və Azerbaycan buraya da sərməye yatırıb. Bu, elbette ki, bize qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək".

Aparılan genişmiyəqası quruculuq işlərinin sayesində respublikamız qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin, 2018-ci ilə Xəzər dənizindən en böyük beynəlxalq dəniz limanı istismatra verilecek. Görüşdə, dönen-döna qeyd olunduğu kimi, Azerbaycan Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qa-

sında mühüm inkişafa nail olduğu qeyd edilmişdir.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyeti ilə görüşündə Prezident İlham Əliyev xüsusi vurguladı ki, Azerbaycan demokratik İslahatları uğurla davam etdirir. Söz, məlumat və sərbəst toplaşmaq azadlığı təmin olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin digər ölkələrdə 10 mindən artıq qararının icra olunmamasına baxmayaraq, Azerbaycan bütün qərarları icra edərək, lazım gəldikdə, təzminat ödəyir və ümmülikdə konstruktiv tərzdə davranır. Bu gün Prezident İlham Əliyevin yürtüdüyü siyasetin mərkəzində də birbəşə insan amili durur. Həyata keçirilən dövlət siyaseti vətəndaşın sosial rifahının və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Öləkə başçısının dediyi kimi, "vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulma-

simi fikirlər yaranır. Bütün bunlara esaslanaraq, deyə bilərik ki, Azerbaycan geniş imkamlara malik, müasir, öz hesabına yaşıyan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkədir. "Şərq Tərefdaşlığı" Proqramının iki üzvü Avrasiya İqtisadi Birliyinə üzvdür, üç ölkə isə Assosiasiya Sazişini imzalayıb. Azerbaycan isə hazırlada tərefdaşlıq haqqında saziş üzərində iş aparır. Ölkələrə dərəcə yanaşmanın tətbiq edilməsi isə ləp əvvəldən Azerbaycanın mövqeyinin əsasını təşkil edib.

Bir sözlə, bu gün Azerbaycan



Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar Naftalandə silsilə tədbirlər davam edir

Dünən YAP Naftalan şəhər təşkilatının İ.Nəsimi adına 1 sayılı tam orta məktəb ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatem Qocayev partiyanın yaranma tarixindən danışaraq, qeyd edib ki, hakim partiya ölkəmiz və xalqımız üçün çətin və mürkəbbə bir dövrə yarandı: "Müstəqilliyinin ilk illərində ölkəye rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bələlardan xilas olması üçün xalqın üzünü Ulu Önder Heydər Əliyevə tutması gələcəyə ümidiyyət xəbər verirdi. Ulu Önder Heydər Əliyevin xalqın təkdili tələbi ile hakimiyyətə qayıdışı yeni ve müasir Azərbaycanın yaranmasını şərtləndirdi". Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sına gərərək, həyata keçirdiyi uğurlu siyasetlə xalqın partiyası imicini qazanaraq, öz adında böyük bir mənəni və məqsədi birleşdirir. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur və Azərbaycan ən qüdrətli ölkəye çevriləkdir. Bu gün özündə 700 mindən çox üzvü ehtiva edən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını azərbaycanlılıq, dövlətçilik, qanunun alılıyi və sosial ədalet kimi ideoloji prinsiplər təşkil edir. Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yasaşmasını təmin etməkdir. Məhz əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu bu yolda partiyamız Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir".

Tədbirdə çıxış edən İ.Nəsimi adına 1 sayılı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Faiq Rüstəmov Yeni Azərbaycan Partiyasının 25 ildə zəngin və şərəflə yol keçdiyini bildirib. O, qeyd edib ki, YAP yarandığı gündən xalqa və dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. İlk gündən milyonların sevgisini qazanan partiya sıralarını keçiyət və keyfiyyət baxımından zənginləşdirir, partiya üzvləri öz məsuliyyətlərini dərk edir və Prezident İlham Əliyevin müəyyənəşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevriləşməsinə öz töhfəsini verməyə çalışırlar.

ZÜMRÜD

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Belarus iş adamlarından ibaret nümayənde heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 17-də Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fondu (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq. AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes-foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.

"Rossiya 24" kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanılıb



Rusyanın "Rossiya 24" federal kanalında Azərbaycanın meyve və meyve şirələrinə dair reklam çarxlarının yayılmışmasına başlanılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Made in Azerbaijan" brendinin təşviqinə dair Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütükləri informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycanın regionlarında yerləşən meyve bağlarında və emal müəssisələrində çəkilişlər aparıb. Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. İlk reklam çarxlarının Azərbaycan meyvələrinə və meyve şirələrinə dair hazırlanması təsadüfi deyil. Çünkü öz rəqabətqabiliyyətliliyi və keyfiyyəti ilə seçilən bu məhsullara xarici ölkələrdə, o cümlədən Rusiyada böyük tələbat və maraq var.

Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur.

YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası partiyanın yaranmasının 25 illiyi münasibətlə tədbir keçirib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı qadınlar şurası partiyanın yaranmasının 25 illiyi münasibətlə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları YAP-in yaranması ilə əlaqədar filmə baxıblar.

Tədbiri açan YAP İsmayıllı rayon təşkilatının sədri əvəzi Sevil Əhmədova qeyd edib ki, YAP-in siyasi səhnəyə gelməsi ilə ölkədə azadlığın və müstəqilliyin əsası qoyulub: "YAP-in yaranması ictimai ehtiyacların obyektiv tələbatına verilən cavab idi. 1995-ci ildə Azərbay-



can qadınlarının cəmiyyətdəki nüfuzunu, hörmətini və yorulmaz fəaliyyətini görən Ulu Öndər Heydər Əliyev qadınlar şurasının yaradılması haqqında qərar verib".

Tədbirdə YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova çıxış edərək qeyd edib ki, Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istədədi və ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər namə sistemli tədbirlərinin genişlənməsində və onların Yeni Azərbaycan Partiyasının sıralarında six birleşməsində ölkənin Birinci Xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.

Digər çıxış edənlər vurgulayıblar ki, ölkə təhsilində və iqtisadiyyatında çalışanların çox hissəsi qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınlar son illər Prezident tərəfindən yüksək fəxri adlara, orden və medallara və fərdi təqəüdlərə layiq görürlüblər. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir. Eləcə də, İsmayıllı qadınları da bu cür yüksək fəxri adlara dəyərləndiriləbilərlər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunan bir qrup qadına partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Z.BAYRAMOVA

Biləsuvarda Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı tədbirlər davam edir

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatında silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Dünen bu tədbirlərin davamı olaraq məktəblilər arasında şahmat turniri keçirilib. Turnirdə YAP Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvü Əjdər Niftiyev partiyanın yaran-



ma və keçdiyi tarixi yoldan söz açıb. O, Yeni Azərbaycan Partiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin böyük rolunun olduğunu qeyd edərək, Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli partiya olmaqla yanaşı, həm də beynəlxalq aləmdə böyük nüfusa malik olduğunu qeyd edib.

Sonra şahmat turnirinə start verilib. Sonda turnirdə qalib gələnlər YAP Biləsuvar rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılırlar.

R.HÜSEYNÖVA

"Azərbaycan dilini yaşatmaq üçün bizim yalnız bir coğrafi ərazimiz var, o da Azərbaycan ərazisidir"

Bu gün qorunub-saxlanılan, varlığımızı sübut edən atr-butlardan biri olan ana dilimiz milli sərvetimiz kimi qorunur, daha da təkmilləşdirilir. Bu günə kimi, çox ziddiyətli yollar keçən Azərbaycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf mərhələlərində olduğunu şahidi oluruq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsi ni verməyə başladı. Dili qorumaq, xalqı qorumaqdır.


Bir dövləti mehv etmək üçün onun dilinin elindən alınması məlum bir amildir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ana dili ətrafında apardığı islahatlar öz nəticəsini vermişdir. Ümummilli Lider ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dili birmənalı yanaşmadığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu dilimize qarşı olan tələbkarlıq idi.

Bu gün dil siyaseti dövlətin diqqətində duran məsələlərdəndir. Ulu Öndərin müdrik siyaseti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayıq göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürüdüyü dil siyaseti Azərbaycan dilini inkişafına töhfələrini verir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir-birinin ardına imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sənədcəmləri Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

DİLİN SAFLIĞI, SƏLİSTLİYİ UĞRUNDUA MÜBARİZƏYƏ QOŞULAN ZƏRDABI ƏNƏNƏSİ MILLİ MƏTBUATDA QORUNMALIDIR

Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əmel etməyə vətədaş olaraq borcludur. Bu gün 140 ildən artıq tarixi olan Azərbaycan milli mətbuatında dil məsəlesi aktual olan mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafisəsi, danışq dilində sözlərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Dilin təmizliyi uğrunda mübarizə aparan və milli dilin inkişafına ömürlərini həsr edən simaların və şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Milli mətbuatda jurnalistic əsas materialı sözdür. Söz fikrin gerçəkliliyinin ifadəçisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ile bağlıdır. Fikrin aydın və ləkəsiz şəkildə çatdırılması, yeri gələndə nitqdə hiss-həyəcan və emosiyanın duyulması, bəzən keşkinliyin, sərtliyin görünmesi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir.

Bu günlərdə paytaxtımızda "Azərbaycan ədəbi dilinin qorunmasına və inkişafında KIV-in rolü" mövzusunda keçirilən konfransda müasir media məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri ətrafında fikirlər ifadə olunub. Konfransda çıxış edən



Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli dövlətçiliyin yaranması və inkişafında dilin mühüm tarixi rol oynadığını diqqətə çatıraraq, Azərbaycan dilinin özünün hazırlı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçdiyini bildirib. Əli Həsənov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə dil məsələsinə toxunaraq, Ulu Öndərin prinsipial mövqeyi sayesində Moskvadan etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edildiyini diqqətə çatdırıb: "Həmin dövrə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görüllüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub".

Müstəqil Azərbaycan dövlətinin dil siyasetinin müəyyənləşməsinin de Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən Əli Həsənov qeyd edib ki, 1995-ci ildə qəbul edilən konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmənəsi istiqamətində atılmış vacib addımlardan biri de 2001-ci ilin iyundan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə, müstəqil dövlətçilik atributu kimi rolü və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək, onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqustun 1-dən latin qrafikali Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Ümummilli Lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib.

Ümummilli Lider Heydər Əliyevin həyatı keçirdiyi dil siyasetini bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl surətdə davam etdiridiyini vurgulayan Əli Həsənov diqqətə çatdırıb ki, dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdırak nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yərə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.

"TELEVİZİYA VƏ RADIÖ HƏR EVƏ, HƏR AİLƏYƏ DAXİL OLARAQ, İNSANLARIN GÜNDƏLİK HƏYATININ ADI NORMASINA ÇEVRİLİR"

Əli Həsənov müasir dövrde dilə dövlət tərəfindən göstərilən diqqət və qayğını diqqətə çəkərək, Prezident İlham Əliyevin 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə

uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncam imzaladığını bildirib. Sərəncamda bu gün dilimiz müxtəlif səviyyələrdə, xüsusi, KIV-lərde işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmların olduğu vurgulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazıminca istifadə edilmir və yerli-yersiz yad sözələr dilimizə getirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat organlarında geniş yayılmış ədəbi dil normalardan yayınmalar eksər hallarda təhlil olunub konkret nəticələr ümumişdir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydənlərdə reklamlarda adı qrammatik qaydalar gözənlənmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər Sərəncamda xüsusi qeyd olunur. Əli Həsənov hələ 2012-ci ildə imzalmış Prezident Sərəncamında sadalanan həmin nöqsanların bu gün də aradan tam qaldırılmadığını bildirib: "Ona görə də, Cənab Prezident dövlət dilinin KIV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü konfransın keçirilməsi barədə tapşırıq verib".

Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radionun diqər kültəvi informasiya vasitələrindən yüksəkdə dayandığını qeyd edən Prezidentin köməkçisi qeyd edib ki, televiziya və radio hər evə, hər ailəyə daxil olaraq insanların gündəlik həyatının adı normasına çevrilib. Teleradio dövlət dilinin qorunub-saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Bu imkanlardan səmərəli istifadə edərək, müstəqil dövlətçiliyimizin milli-mənəvi dataqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirin görülməsi vacib məsələrdən biri kimi qarşıya qoymulub.

Konfransda KIV-lərdə ədəbi dilin normalarının pozulmasının qarşısını almaq üçün bu sahəye sistemli və kompleks yanaşmanın vacibliyi diqqətə çəkilib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar Azərbaycan dilinin vergülündən tutmuş əslubuna qədər pozulması hallarını yavaş-yavaş meyil hali aldığını bildirib: "Əlbəttə, Azərbaycan dili əzif dil deyil ki, hansısa normaların pozulması dilin məhvini gətirib çıxarsın. Amma bütövlükde, dilin saflığının qorunması, onun inkişafının təmin olunması və bu sahəye dövlətin ayırdığı diqqət qarşısına qoyduğumuz məqsədə çatmağın əsas yollarından biridir. Biz bunu mütləq şəkildə həyata keçirməliyik".

Əli Həsənov Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişafı prosesində KIV ilə yanaşı, cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyü vurgulayaraq bildirib: "Hamı anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bizim yalnız bir coğrafi erazimiz var, o da Azərbaycan erazisi. Azərbaycan dilinin yaşayacağı bir hüquqlu təsisat var, o da Azərbaycan dövlətidir. Azərbaycan dilini yaşadanlar Azərbaycan vətəndaşlarıdır və xarici ölkələrdə yaşayan soydaşlarımızdır. Azərbaycan dilinin gözəlliklərini, zənginliklərini qoruya, o dilə eşərləri yarada biləcək bir xalq var, o da biz azərbaycanlılarıq. Hər kəs buna məsuliyyətə yanaşmalıdır".

Təbii ki, müasir dövrümüz üçün aktual mövzuya həsr edilən bu konfrans KIV-də dövlət dilinin tətbiqi işinin inkişafına mühüm töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZİ



Tükənməz erməniçilik sevdası

RƏFIQƏ

Bu gün belə nankorlar və satqınlar çoxdur. Özü də özünü müxalifəçi adlandıranlar içərisində daha çoxdur. Bu kəslər o kəslərdir ki, Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, ərsəyə gələn, adam içinə girib özünü adam sanmağa başlayan, sonradan isə bütün buları unudaraq, yediyi çörək və içdiyi su qabına qurdurğancasına şıllaq atıb aşiran nankorlar, satqınlar o qədərdir ki.. Bu gün xarici dövlətlərə həyəsi, şivəncilik yolu ilə mühacirət edib öz ölkəsinə qarşı düşmən mövqeyi tutanlar - kərimlilər, qəmərələr, cəmилər, yunuslar, xədicələr... təəssüf ki, var və onlar hələ də özlərinə "azərbaycanlı" deməkdəirlər.

Hansi ki, belələrinin bu millətin adını daşımağa heç bir mənəvi haqları qalmayıb. Qalmayıb, hem də ona görə ki, belə "azərbaycanlılar"ın siyasi mühacir olmalarına təkan verən daha bir güc onlarda mövcud olan tükənməz erməniçilik sevdasıdır. Bax, bu tükənməz erməni sevdası olan bu kəslər bu gün erməni deyilən bir bici, nəsil-kökü bilinməz azərbaycanlı deyilən bir qeyrətlidən daha artıq tutmaqla, əslində, nə qədər mənəviyyatlı olduğunu göstərlər. Təbii ki, mənəviyyati, şərefi və leyqəti olmayanandan başqa heç nə gözleməyə dəyəmez.

Yeri gəlmışkən, elə bu aralarda, adını "Meydan TV" qoyub, siyasi madyanıqları ilə ağalarına nökərçilik edən cinayətkarlardan, hətta bir çox qohumları belə imtina edirlər. Ancaq kərimlilər, qəmərələr, cəmilkər, yunuslar, xədicələr... qohumlarının onları müdafiə etdikləri ilə bağlı bəyanat verirlər. Bu təccüb də doğurmur. Çünkü itin ayağını taptalamaz.

Onu da deyək ki, əslində, qohumları bu gün onlardan imtina edir, onları rədd edir və qəbul etmirlər. Elə belələrini unutmak dəyaxıdır. Misal üçün, Rüstəm İbrahimbəyovdan imtina edən qardaşı Maqsud İbrahimbəyov, Qənimət Zahidən imtina etmiş qardaşı Mirzə Sakit...

Bu gün onları müdafiə edənlər isə elə onlar kimi erməniye dayı, əmi, hətta ata deyən AXCP sədri Ə.Kərimli və onun etrafına toplaşmış car-çaqqallarlıdır. Belələrinə dəstək vermək elə erməniye qardaş, bacı, dayı və əmi demək kimi bir şeydir. Çünkü ermənilər bunları yedirdir, içirdir, lazım gələndə də.

Bax, bütün bunlardan sonra əlavə şerhə də, mənce, heç bir ehtiyac qalmır. Hər halda, kor-kor, gör-gördür. Əgər xəyanətkarlardan qohumları belə imtina edirlərsə, bu zaman min il o tərəfə yad erməniçilik sevdası olanları həmin xəyanətkarları bərk-bərk tutub dəstəkləmələri arxasında nə qədər şərəfsizliyin, nankorluğun və satqınlığını dayandığını aydın görmək olur...

10 oktyabr 2017-ci il

“Milli Şura”nın mitinq şousu ugursuzluğa düşcar oldu

Bu dəfə də, yer və məkan dəyişmədiyi kimi, rüsvayçılıq məqamı da dəyişmədi

Bu dəfə də “Milli Şura”nın mitinq şousu ugursuzluğa düşcar oldu. İştirakçılar, mitinqə gələnlərin sayı və eyni, monoton çıxışlar, tələblər “Milli Şura”nın budəfəki mitinqinin də digərlərindən heç nə ilə fərqlənmədiyini isbatlayır. Bir sözə, “Milli Şura” bundan artıq heç nəyə nail ola bilməyəcəyini, bunun səsli sifariş olmadığını bir daha anladı. Əslində, “Milli Şura” Koordinasiya Mərkəzinin üzvləri də, hətta mitinq bitməmişdən xeyli əvvəl stadiunu tərk edən mitinq iştirakçıları da məsələnin əsl mahiyyətinin fərqlikdir. Əsl mahiyyət isə, ondan ibarətdir ki, alınan vəsaitlər və siyasi dividendlər müqabilində bütün bu tədbirlər eyni maraqlar üzərində köklənib.

Digər tərəfdən, iştirakçıların bir qisminin əvvəllerin cinayet töredib həbs olunanların yanlarında, digərlərinin isə partiya rəhbərlerinin qohumlarından ibaret olduğunu nəzərə alsaq, bu mitinqi şərh edərən siyasi baxışa və siyasi əqidəyə görə toplaşmadan səhəb gedə bilməz. Ona görə də, aksiyanın leytmotivi, heç bir arqumentə əsaslanmayan, şər və böhtən xarakterli qarayaxmadan başqa heç nə ola bilməzdi.

Cəmiyyətin ictimai-siyasi düşüncəsi, ilk növbədə, milli maraqlar çerçivəsində olmalıdır və bu baxımdan şuranın adını anti-“Milli Şura” qoysayırlar heç təccübəlməzdik. Çünkü hakimiyət naminə, alınan vəsaitlər, siyasi dividendlər, şəxsi mənafət üçün xalqın maraqlarını tapdalaraq, ölkəmizi gözü götürməyən beynəlxalq teşkilatlara, Azərbaycan dövlətinə və xalqına qarşı düşməncilik münasibəti bəsləyen qüvvələrə xidmət edənlərin, onlara yarınanların, bir sözlə, milli xainlərin şurası “Milli Şura” ola bilməz. Uzun illərdir hökm sürən sabit, inkişaf etmiş demokratik şəraiti AXCP sədri Ə.Kərimli və onun ətrafına toplaşmış Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimiləri təhrif edərək, qondarma ittihamlar, şər, böhtən, hakimiyət əleyhine çağırışlar səsləndirirə, bu, ancaq erməni lobbinin maraqlarına xidmət edir və belə ünsürlərin cəm olduğu şuranın adı



anti-“Milli Şura” olmalıdır. Prezident İlham Əliyevin ABŞ-a uğurlu səfəri, orada Ermənistən rəhbərliyinin cinayətkar olması, BMT qətnamələrini yerinə yetirməməsi, Azərbaycan Ordusunun bu gün kifayət qədər silaha və gücə sahib olması, lazımlı geldikdə, Ermənistən cezalandırılacağı ilə bağlı çıxışı Ermənistanda çox ciddi ab-hava yaradıb və sanki mitinq sevdası bu əhval-ruhiyyənin xəyanətkarlıqla müşayiət olunan təzahüründür. Azərbaycan Ordusu bu gün kifayət qədər silaha və gücə malik olduğu halda, öz mitinqində, “Azərbaycanın silahları köhnə və yararsızdır” deyən xainlər Ermənistən ictimaiyyətini sakitləşdirməyə çalışırlar, yoxsa bu, onların düşmənə növbəti xidmətidir?

İllərlə işsiz olmasına baxmayaraq, ailəsinin xarici ölkələrdə saxlayan, dünənin ən bahalı universitetlərində övladlarını oxudan Ə.Kərimli bu vəsaitləri hardan əldə etməsi barədə, ilk növbədə, özü hesabat vermelidir ki, ətrafında toplaşanlar onun pafosla demokratiya və şəffaflıq çağırışlarına inansınlar. Əks-halda, xəyanətdə şübhəli bilinəcəyi de istisna deyil və xəyanət barede, ona görə düşənülür ki, fealiyyəti ile Azərbaycan xalqının maraqlarına deyil, düşmən tərəfin maraqlarına xidmət edir.

Hər iki həftədən bir aksiyaların təşkil edilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi, onu göstərir ki, məhz Azərbaycanda söz azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya var və meydanda deyilənlər əsassız və heç bir arqumenti olmayan iftirlalardan başqa bir şey deyil.

Şübhəziz ki, bu qondarma aksiyalar məhiyyət etibarı ilə heç bir sosial sifarişə sökünmər və elə bu səbəbdən, “Milli Şura”nın 7 oktyabr mitinqinin de 23 sentyabr mitinqi kimi fiaskoya uğraması təəccüb doğura biləməz.

Inam HACIYEV

Uzun müddətdir ki, AXCP sədri Əli Kərimlinin “Milli Şura”nın sözə rəhbəri Cəmil Həsənli ni qurumdan uzaqlaşdırmağa cəhd etməsi ətrafında “baş sindirdi” bərədə informasiyalar dolaşsa da, hələlik onun bu istəyinin reallaşmadığını görməkdəyik. Daha dəqiq deşək, Ə.Kərimli C.Həsənli dən qarşidakı prezident seçkiləri ərefəsi yaxa qurtarmaq üçün “nə şiş yansın, nə kabab” prinsipini işə salıb.

Bu yerde yada Nikolay Karamzin əsrlər əvvəl “Rusyanın iki əsas bələsi yollar və ağılsızlardır” deyə söylədikləri rus ədəbiyatında sentimentalizm cərəyanının ən böyük nümayəndəsinin şikayeti teki anlaşılmışdı. Cox sonralar “Rusyanın Sterni” adlandırılacaq bu şəxs ölkəsinin mərzələrini cərrah dəqiqliyi ilə deməşdi.

İki əsr əvvəlin Çar Rusyasından indinin Azərbaycanına hopan problemlərin arasında mənətiqsiz çağırışlara aldanan insanların

Cəmil Həsənli yenə “rasxod”a verilir

inamlarında “kamil” olmaları ilə bahəm, bu adamlara sürəkli vədlər verib yalnız öz maraqlarını düşünənlərin hədəfləri var. Növbəti il keçirilməsi reallaşdırılan prezident seçkiləfəsi öz şəxsi maraqlarını düşünən Ə.Kərimli C.Həsənli dən yaxa qurtarmaq üçün satqınçılıq metodunu işə salmaqdadır.

Cəmil Həsənli Əli Kərimliyə ağır “yük” olmağa başlayıb

“Milli Şura”da baş verənlər bunu deməye əsas verir. Belə ki, bu güne qədər dövlət əleyhine səslənən hər bir bəyanatın, hər bir çıxışın arxasında Ə.Kərimlinin nəfəsinin olması şübhəsizdir. Sadəcə, bu çıxışlar C.Həsənlinin ağızından çıxır. Bir də artıq müxali-

“Milli Şura”nın 23 sentyabr mitinqindən sonra aksiyanın rüsvayçılıqları ətrafında gedən söz-söhbətlər səngiməmiş, növbəti aksiyada - 7 oktyabr mitinqində ortaya çıxan növbəti fakt əsas təşkilatçı olan AXCP sədri Əli Kərimlini ciddi təşviş salıb. Aksiyanın keçirildiyi məkandan da göründüyü kimi, “Milli Şura”nın aksiyasında, ümumiyyətlə, barmaqla sayılıq qədər adam var.

Buna başlıca səbəb Nardaran hadisərində ittiham olunan ve hazırda həbsə olan şəxslərin adlarının sırasına Eldəniz Məmmədov adlı “İŞİD” terrorçusunun da ad-soyadının əlavə edilməsidir. Daha dəqiq desək, Nardaran hadisələrində həbs olunan insanların “siyasi”, ya da “vicdan” məhbusu kimi təqdim olunduqları və hakimiyətdən azadlıqları tələb olunan şəxslərin adları arasında Əbu Cihad ləqəbli E.Məmmədovun da adının yer alması uzun müddətdir dindarlardan çirkin məqsədləri üçün sui-istifadə edən Ə.Kərimliyə qurşaqlı zərbe effektini verib. Bu səbəbdən, ümid bəslədiyi dini kəsimin



o, bu dəsteyini də itirməli olacaq. Daha doğrusu, 23 sentyabr mitinqində ermənilərin xeyrinə işləyən ifadələrin səsləndirilməsi, xüsusilə, Gültəkin Hacıbəylinin Azərbaycan Ordusuna haqqında düşmən deyirmanına su töken rəzil fikirlərə çıxış etmesi AXCP sədri “siyasi reputasiyası”na birinci zərbəni vurmaştı. Mehəz həmin məsələdən sonra bir çox müxəlifətyönlü şəxslər də Ə.Kərimlinin ordumuza qarşı zərərlə kampaniya aparmaşını heddi aşmaq kimi qiymətləndirmişdilər.

Bunun ardınca isə qeyd edilən digər iki fikir - “İŞİD” terrorçusunun “vicdan məhbusu” kimi təqdim olunması və ateistlərin inancılıların mərasimlərini ələ salmaları, rişxənd dolu fikirlər yazmaları Kərimlinin siyasi məhvini, necə deyərlər, böyük təkan vermiş oldu. Əs-

Əli Kərimlinin mitinqində rüsvayçılıq

“Meydan” TV aksiyanı canlı yayılmamaqdan imtina edib

nümayəndələri ümumiyyətle, mitinqə getmək fikrindən daşınır. Çünkü İslamın ənənəvi dini məzhebi çərçivesində digərləri ilə baxışları qətiyyən üst-üstə düşməyen və qanıçən vəhhabilik sektasını qəbul etməyən müsəlmanların qanlarını, canlarını, mallarını, hətta ailələrini bele (!) qəsb etməyi halal həsab edən terrorçu sektant Əbu Cihadın, yəni E.Məmmədovun “vicdan məhbusu” elan edilməsi digər dindarların qəzəbinə səbəb olub. Bu gün onlar haqlı olaraq AXCP sədrindən bu məsəlenin izahatını tələb etmeye başlayıblar. Üstəlik, AXCP sədrinin ətrafındakı ateistlər son vaxtlar Məhərrəm ayını və Aşura mərasimlərini ələ saldıqlarına görə, tərəflər arasında keşkin qarşılmalara start verilib.

Ə.Kərimli isə nə vəhhabi sektantı müdafiə etməyə, nə də ateist tərəfdarlarının hərəkətlərinə görə cavab vere bildi. Bununla da ümid bəslədiyi ənənəvi dini kəsimin dəstəyini itmiş oldu. Artıq mitinq başlasa da orada “çoxsaltı elektorat” iddiasının olmadığını rəhatca görmək mümkündür.

Maraqlı məqamlardan biri də budur ki, əslində, Ə.Kərimli üçün kimin hansı məzhebə qulluq etməsi qətiyyən maraqlıdır. Ona maraqlı olan Qərbdə fealiyyət göstərən və erməni lobbisinin dəstəyi ilə Azərbaycan dövlətinin əleyhine iş aparan qüvvələrinin maddi və s. dəstəyidir. Ancaq çox yəqin ki,

lində, AXCP sədrinin bu və digər hallarda dövlət, xalq, milli maraqlar əleyhine fealiyyəti kontekstində sahvləri kifayət qəderdir. Bu dəfə onun siyasi qürubu dəhaç çok nəzəre çarpır. Ümidlərini 2018-ci ilde keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə dikmiş AXCP sədri ətrafında olan tör-töküntürlə tarixin zibil urnasına atılacaq. Görünür, o, siyasi ölümünü hiss etdiyə, dəhaç çapalamağa çalışacaq, ancaq belə çapalamarın ona səmərə verəcəyini düşünmək olmaz. Bu baxımdan, mitinqdə 1200-dən artıq adam olmayıb.

Əsası isə budur ki, artıq Qərb, yaxud Şimal dəstəkçiləri də onu “siyasi figur” olaraq qəbul etmir və Kərimlinin bundan sonrakı “ideya” və “təşəbbüsleri”nin rədd edilməsi amili dəhaç da aktuallaşır.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmışkən, AXCP sədrinin qızığın tərəfdarı qismində çıxış edən

“Meydan” TV mitinqin

“facebook”dan canlı yayılmasına qəbul etmək

Bunun isə səbəbi kifayət qədər bəlli dir. Ona görə də, bir neçə kadr vermeklə kifayətləniblər. Rüsvayçılıq isə, məhz buna deyilir.

qam isə AXCP-nin tamamilə sıradan çıxmışdır. Kərimli parçalanmış və məhv olmuş AXCP-ni, məhz “Milli Şura”nın sayəsində ayaqda saxlamağa çalışır. C.Həsənli də, öz növbəsində, “Milli Şura”nın siyasi partiyaya çevirmək üzərində layihə hazırlayıb. Ancaq Ə.Kərimlidən xəbərsiz. Baş verənlər barədə bir müddət məlumatsız olan Ə.Kərimli həmin cəhdələr barədə eşidər-eşitməz C.Həsənlinin “Milli Şura”dan uzaqlaşdırılması istiqamətində dəhaç geniş və aşkar addimlar atmağa başlayıb.

Beləliklə, son günlər Ə.Kərimli-C.Həsənli cütlüyü arasında baş verənlər, əsasən, demək olar ki, kimin-kime “davay, dosvidaniya” deyəcəyini yaxın zaman göstərəcək.

Amma sonda nəzəre almalıyiq ki, artıq “Milli Şura”nın yaradıldığı gündən ölü qurum kimi fealiyyət göstərməsi, hazırlı məqamda isə parçalanması danılmaz reallıq kimi qiymətləndirilə bilər.

Rəfiqə HÜSEYNOVA

Azərbaycanda Sovet dövründə (20-30-cu illər) incəsənət və memarlıq

20-30-cu illərdə, bütün sahələrdə ol- duğu kimi, incəsənət və memarlıq sahəsində çalışan sənətkarlar sosializm quruculuğunda iştirak etməli, kommunist ideologiya-sının tələblərinə uyğun əsərlər yaratmalı idilər. T.Qaffarov yazır: "Sovet hökuməti bolşevik idealları təbliğində ictimai şüurun daha asan qarınlanan formalarından olan, incəsənətə, xüsusən teatr, kino, musiqi sənətinə, monumental rəssamlığa, heykəltəraşlığı və memarlığa səmərəli vasitələrdən biri kimi baxırdı."

1920-ci ilde mövcud teatr grupları əsasında Birləşmiş Dövlət Teatri, 1922-ci ilde onun dram truppası əsasında Azərbaycan Dram Teatri (1942-ci il-dən Dövlət Akademik Dram Teatri, indi Akademik Milli Teatr adlanır). 1924-cü ilde Birləşmiş Dövlət Teatrinin opera və balet grunu əsasında Azərbaycan Opera və Balet Teatri yaradıldı. 1920-ci ilde təşkil olunmuş Rus Azad Tənqid və Təbliğ Teatri 1923-cü ilde Bakı İşçi Teatrına çevrildi. 1921-ci ilde Bakıda Azərbaycan Tənqid-Təbliğ Teatri fəaliyyətə başladı. 1925-ci ilde bu teatr Azərbaycan fəhlə-kəndli teatrına çevrildi. 1928-ci ilde Bakıda Rus Uşaq Teatri, 1929-cu ildə onun Azərbaycan bölməsi təşkil olundu. 1936-ci ildən bu teatr Gənc Tamaşaçılar Teatrı adlanmağa başladı. 1930-cu ildə Bakıda Fəhlə-Gənclər Teatri, 1931-ci ildə Azərbaycan Kukla Teatri, 1933-cü ildə Gəncə Dövlət Teatri yaradıldı. 1938-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrinin musiqili komediya grunu əsasında Azərbaycan Mu-siqili Komediya Teatri təşkil edildi. 1940-ci ildə Azərbaycan SSR-də artıq 18 teatr, o cümlədən, Naxçıvanda, Gəncədə, Xankəndidə və Nuxada dövlət teatrları vardı. Respublikada erməni, yəhudü, tat, taliş, gürcü, tatar milli teatrları və milli folklor dərnəkləri fəaliyyət göstərirdi.

Teatr üçün kadrlar, əsasən, Azərbaycan Dövlət Konservatoriyasında və 1923-cü ildə təşkil olunmuş Şərqdə ilk Bakı Teatr Texnikumunda hazırlanırdı. Azərbaycan incəsənetində də, ədəbiyyatda olduğu kimi, milli ənənələr o qədər güclü idi ki,

hətta müasir mövzulara həsr olunmuş əsərlərin çoxunda bolşeviklərin və etdikləri "işqli gələcəyə" aparan qeyri-insani, zoraki yollar, onların doğurduğu müsibətlər ustalıqla açıqlanırdı. Teatr dövlətin əlində olsa da, imperiyadan daha çox xalqa, onun mənəvi zənginleşməsinə, maariflənməsinə xidmət edirdi. Azərbaycan səhnəsində Cəfər Cabbarlının, Hüseyin Cavidin, V.Sekspirin, İ.Sillerin, S.Vurgunun və b. dramaturqların əsərləri müvəffəqiyyətə tamaşaşa qoyulmuşdu. Milli teatrın inkişafında A.A.Tuqanov, İ.Hidayətzadə və Ə.Isgəndərov kimi müqtədər rejissorların A.Şerifzadə, M.A.Əliyev, M.Davidova, S.Ruhulla, Ü.Rəcəb, R.Təhmasib, Ə.Thələbərov kimi aktyorların böyük xidməti olmuşdur.

1934-cü ildə Opera və Balet Teatrında R.Qliyerin "Şahsənəm", 1935-ci ildə M.Maqomayevin "Nərgiz", 1937-ci ildə Ü.Hacıbəyovun "Koroğlu" operalarının tamaşaşa qoyulması respublikanın mənəvi həyatında böyük hadisələr idi. Liberetto mətni uğursuz olsa da, Ə.Bədəlbəylinin "Qız qalası" baleti tarixə (1940) ilk Azərbaycan baleti kimi daxil olundu.

Azərbaycan opera sənətinin inkişafında Bülbü'lün (Murtuza Memmedov), Hüseyinqulu Sarabskinin, Şövkət Məmmədovanın, Fatma Muxtarovanın, Həqiqət Rzayevanın, Hüseynəğa Hacıbabəyovun, balet sənətinin inkişafında Qəmər Almaszadənin, Leyla Vəkilovanın və başqalarının rolü əvəzsiz olmuşdur.

Azərbaycan professional musiqisinin banisi, görkəmli bestəkar Üzeyir Hacıbəyovun rəhbərliyi ilə 1926-ci ildə Azərbaycanda ilk çoxsəslı xor, 1931-ci ildə ilk notlu Azərbaycan Xalq Çalğı Alətləri Orkestri, 1936-ci ildə respublikada Konsert Mərkəzi - Filarmoniya, Azərbaycan Dövlət Xoru və Xalq Rəqs Ansamblı, 1938-ci ildə Mahnı və Rəqs, habelə Sazçılar ansambları və Azərbaycan Dövlət Simfonik Orkestri fəaliyyətə başladı.

1934-cü ildə "Azərbaycan Bestəkarlar İttifaqı" yaradıldı. Azərbaycan oyun havalarının, xalq mahnilarının, təsniflərin və müğamların toplanması təşkil olundu. Azərbaycan milli musiqisinin inkişafında və yayılmasında məşhur xanəndələr Cabbar Qaryagdi oğlunun, Seyid Şuşinskiyin, Xan Şuşinskiyin, Zülfü Adıgözəlovun və başqalarının böyük xidmətləri olmuşdur. Musiqi ifaçılığında

milli avazla yanaşı, çoxsəslı Avropana avazı sistemi də inkişaf edirdi.

Xaricdə mühacir olan Azərbaycan ziyalıları da milli incəsənetin təbliğ olunmasında fəal iştirak edirdilər. 1925-ci ildə Parisin "Femina" teatrı səhnəsində Ceyhun Hacıbəyov, Üzeyir Hacıbəyovun "Arşın mal alan" operetasını fransız dilində tamaşaşa qoymuşdu".

Sovet kinosu xalq kütlələrinə:

- sovet hökumətinə və sosialist vətəninə məhəbbət;
- xalqlar arasında qardaşlıq, dostluq və dünya proletariatına beynəlmiləcilik;
- sosializm uğrunda mübarizlik;
- kommunist əməyinə hörmət və s. hissələr aşayırdı.

T.Qaffarov bu dövrde Azərbaycan Sovet kinosu haqqında yazır: "20-30-cu illərdə Azərbaycan kino sənəti də xeyli irəlilədi. 1923-cü ildə respublika foto-kino idarəsi, 1926-ci ildə onun əsasında kinostudiya təşkil olunmuşdu. Milli kinorejissor və aktyor kadrlarının hazırlanmasında 1925-ci ildə foto-kino idarəsi yanında təşkil edilmiş studiya mühüm rol oynadı. "Qız qalası əfsanəsi" (1924), "Bismillah" (1925), "Gilan qızı" (1927), "Hacı Qara", "Sevil", "Lətif" (1929), "26-lar" (1931), "İsmət" (1934), "Almaz" (1936), ilk səsli "Mavi dənizin sahilində" (1936), "Bakıllar" (1938), "Kəndlilər" (1940) və başqa filmlər çəkilib ekranlara buraxıldı. 1936-ci ildən Azərbaycanda çizgi filmləri çəkilməye başlandı. Respublikanın şəhər və kəndlərində 1920-ci ildə cəmi 7, 1940-ci ildə isə artıq 426 kinoqurğu vardi.

Azərbaycanda yeni rəssamlıq, habelə, heykəltəraşlıq məktəbləri formalşasmağa başlamışdı. 1920-ci ildə Bakıda qrafika studiyası, bədii studiya, heykəltəraşlıq emalatxanası açılmışdı. Bədii studiya esasında həmin il yaranmış Ali Rəssamlıq Məktəbi, 1927-ci ildən isə Rəssamlıq Texnikumu təsviri sənət sahəsində ixtisaslı kadrlar hazırlanırdı. 1932-ci ildə "Azərbaycan Rəssamlar İttifaqı" təşkil olunmuşdu. On yaxşı təsviri sənət nümunələri milli məzmun və üslubda yaradıldı. Bəhruz Kəngərli 1920-22-i illərdə realist ifadə tərzi, bədii dəyəri ilə qiymətli olan portret və mənzərələr yaratmışdı. Onun dəzgah boyakarlığı məktəbi başqa rəssamlar tərəfindən davam etdirilirdi. Əzim



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

Əzimzadənin milli qrafika ənənələrini müasir rəssamlıq mədəniyyəti ilə əlaqələndirən əsərləri, xüsusiən, 30-cu illərdə yaratmaşa "Köhne Bakı tipləri" satirik rəsmləri gözəl sənətkarlıq nümunələri idi. Rəssam Ramiz Mustafayev "Koroğlu" və "Şahnamə" tamaşalarına milli koloritli gözəl tərtibat vermişdi.

1940-ci ildə Bakıda ilk dəfə azərbaycanlı rəssamların sosializm quruculuğuna həsr etdikləri əsərlərdən ibarət böyük bir sərgi təşkil olunmuşdu.

Bu dövrə tətbiqi sənət sahələri də xeyli inkişaf etmişdi. 1940-ci ildə Nizami poemalarına həsr olunmuş 5 süjetli xalça toxunmuşdu. Azərbaycanın ən yaxşı xalçaları 1937-1938-ci illərde Paris və Nyu-York şəhərlərində keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilmişdi.

Sovet hökuməti Leninin monumental təbliğat ideyasını Azərbaycanda geniş həyata keçirirdi. 1923-cü ildə Bakıda 26-lara böyük abidə açıldı. Şəhər və kəndlərdə bolşevik rəhbərlərə, "inqilab" öncüllərinə heykəllər qoyulurdu. Bakıda 1918-ci ilin martında bolşevik-dəşnak quldurlarının törətdiyi azərbaycanlı soyqırımı qurbanları dəfn edilmiş dağüstü qəbiristanlıq səkülə yerində salınmış parkda 1939-cu ildə S.M.Kirovun 25 metr hündürlüyü olan heykəli ucaldılmışdı.

Azərbaycanda memarlıq da, bilavasitə Sovet memarlarının təsiri altında idi. T.Qaffarov yazır: "Azərbaycanda memarlıq

illərdə A.İvanitski, K. və A. Vessin qardaşları, L.Ilyin, L.Rudnyov və b. yaradıcılığı ilə istiqamətləndirildi. Konstruktivizm axtarışları özünəməxsus memarlıq nümunələrinin meydana gəlməsinə səbəb olmuşdu. Bakıda "Dinamo" idman Sarayı (M.Qusnian, K.Sencixin), "Azərnəş" Çap Sarayı (S.Pen) və s. memarlıqda konstruktivizmin nümunələri idi. Lakin yaradıcılığında milli memarlıq elementlərindən geniş istifadə, edən M.Hüseynov, S.Dadaşov, H.Thələsgerov, M.Şixəliyev, H.Thəlizadə və başqalarının təmsil olunduğu memarlıq məktəbi də yaranırdı. 1939-cu ildə M.Hüseynov və S.Dadaşovun milli memarlıq elementləri geniş istifadə olunmuş layihələri üzərə Moskvada Kənd Təsərrüfatı Sərgisində Azərbaycan SSR pavilyonu inşa olunmuşdu.

Bu illərdə Sovet hökumətinin böyük qayğısı sayesinde "forma-milli, məzmunca sosialist mədəniyyət" formalşasıdır. 1937-ci il bu prosesi xeyli sürətləndirdi. Qanlı terror nəticəsində milli yaradıcı ziyanlıların, o cümlədən, Əhməd Cavadın, Hüseyin Cavidin, Y.V.Çəmənzəminlinin, Mıckayı Müşfiqin, A.Şerifzadənin, Ü.Rəcəbin və başqalarının həbsi, Sibire sürgün edilməsi və məhv olunması Azərbaycan ədəbiyyatının və incəsənetinin inkişafını ləngitdi, bolşevik ideologiyasının bu sahələrə təsirinin güclənməsinə daha münasib şərait yaratdı".

**Vahid ÖMƏROV,
falsəfə üzrə falsəfə doktoru**

Bu vərdişlər sayasında 100 yaşına qədər yaşayın!



Vərdişlərinizi və həyat stilinizde bir neçə dəyişiklik edərək, 100 yaşına qədər sağlam və xoşbəxt yaşamaq öz əlinizdədir. Beləliklə, sağlamlığınızı inkişaf etdirən yeni və sağlam vərdişlər:

Gündə 5 dəfə az-az yeyin

Gündə 5 dəfə kiçik boşqablardada yemek yeyin. Bədəninizin qan şəkərini, enerjisini və ehtiyacı olan qidaları almış olarsınız. Az yeyərək, infarkt risklərini və həzm problemi kimi metabolik xəsteliklərin karşısını ala bilərsiniz.

Liftdən istifadə etmək yerine pillekənlə çıxın

Pillekənlə çıxmış məşq etməni təmin edərək, immunitet sisteminizi gücləndirir, hərəkətlilik qazandırır və enerjili olmanızı təmin edərək. Gün boyunca hərəkət etməni təmin edəcək gəzmək, qaçmaq, velosipedə minmək kimi məşq fürsətlərini qaćırımayın.

Qəhəqəhə çəkin

Gülmək endorfin seviyyesinin yüksəlməsini təmin edərək özünüzü yaxşı hiss etməni təmin edir, immunitet sistemini gücləndirir, hüceyrələrin ömrünü uzadır. Kefli insanların daha uzun yaşadığı mübahisə olunmadır.

Hər gün 8 stekan su için

Su bədəninizin funksiyalarının işini yaxşı, uzun və sağlam yaşamanızı təmin edərək. Təbii su qaynaqları şəhərlərdən nə qədər uzaq olsa etraf çirkiliyinə səbəb olan kimyəvi maddələr və zəhərli deyil. Su plastik qablarda olmamalıdır çünki plastikdə olan polychlorinated biphenyls (PCBs) suya qarışa bilər.

Meditasyayla rahatlayın

Stress həyatınızı qısalda bilər. Bu səbəbdən sizi rahatlaşdırın, stressinizi tarzlaşdırmağınızı və idarə etməni təmin edən texnikaldan faydalanan. Arabir dərin nəfəs alıb verin, bu bədənidək zərərlər toksinlərdən təmizlənmənizə köməkçi ola bilər. Düşüncələriniz nə qədər rahatlaşsa, stress hormonlarınız azalar, öz özünüzü idarə etməyi öyrənər və daha uzun hədəflərə fokuslanı bilərsiniz.

Sizi rahatlaşdıracaq təklif:

Rahat bir kürsüye ya da yere oturun. Nəfəs alın və gözlərin bağlanması. Bir müddət terpenmədən gözləyin. Özünüzü bir şarda, səmaya doğru yüksəlib itərkən xəyal edin. Yorğun düşüncələrinizden uzaqlaşana qədər davam edin. Qısa bir müddət sonra bədəninizin yüngülləşdiyini hiss edəcəksiniz və düşüncələrinizdə yüngülləşəcək. İlk sınaqlarınızda çətinlik çəke bilərsiniz ancaq zamanla daha asan və daha sürətli edəcəksiniz.

Yaranı sağıldan unikal yapışqan

MeTro" adı verilən yeni yapışqan qanaxmanı dəyandıraraq yaranı sağaltmaq xüsusiyyətinə malikdir. "Hi-news.ru" yazıçı xəbər verir ki, yapışqanın tərkibinə ultrabenövşəyi işığın təsiri altında orqan toxumaları ilə müqayisədə daha möhkəm materiala çevrilən züləllər daxildir. "MeTro" yapışqanını yaraya vurduğda bir dəqiqə ərzində tədricən sorulur və parçalanmış toxumaları bərpa edərək birləşdirir.

Yapışqanı fövqələdə hallar, avtomobil qəzaları və yaxud döyüş əməliyyatları zonalarında istifadə etmək olar.

Alımlar hələlik materialı laboratoriya donuzu üzərində sınaqdan keçirilərlər.

ELAN

Təhsildə sosial psixoloxidmət ixtisası üzrə II kurs tələbəsi Bozbeşpaztak Müsellimin adına verilmiş tələbə biletini itdiyi üçün etibarlısı sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

10 oktyabr

"Manchester Siti" Messiyə görə 400 milyon avro ödəməyə hazırlıdır



İngiltərənin "Manchester Siti" klubu "Barselona"nın oyuncusu Lionel Messini əldə etmək istəyir. İspaniyaın "AS" idman nəşrinin məlumatına görə, transfer futbol dünyasında görünməmiş məbləğ - 400 milyon avroya başa gələ bilər. Messinin "Barselona" ilə müqaviləsi 2018-ci ilin iyun ayınınadək qüvvədədir. Yanvarın 1-dən isə onun digər klublara danışq aparmaq hüququ olacaq.

Bundan əvvəl mətbuat yazıçıları ki, argentinli futbolçu 2018-ci ilin yayında "Barselona"ni sərbəst agent kimi tərk etmək niyyətindədir.



Misir yığması 28 ildən sonra dünya çempionatında!

Misir futbol yığması 2018-ci ilin dünya çempionatına seçim turunun üçüncü mərhələsində Konqo komandasına qalib gelib və Rusiyada təşkil olunacaq çempionata vəsiqə qazanıb. AZERTAC xəbər verir ki, İsgəndəriyyə şəhərində keçirilən E qrupunun oyunu Misir komandasının xeyrinə (2:1) başa çatıb. İngiltərə "Liverpool"unun hücumçu kimi də fəaliyyət göstərən yarımmüdaficisi Məhəmməd Saleh 63-cü dəqiqədə hesabı açıb. O, ikinci hissəyə əlavə edilmiş vaxtin 5-ci dəqiqəsində cərimə zərbəsində qələbə qolunu vurub. Konqo yığmasında isə Arnold Buka Mutu 88-ci dəqiqədə topu rəqib komandanın qapısından keçirib. Beləliklə, Misir yığması 12 xal toplayıb və Afrikada keçirilən seçim turu başa çatmamış qrupda birinci yerə çıxb. Komanda çempionatda sonuncu dəfə 1990-ci ildə iştirak edib.



Anastasiya Qurbanova Fransa klubu ilə müqavilə imzalayıb

Qazanın voleybolçularından ibarət Azərbaycan millisinin üzvü Anastasiya Qurbanova Fransa çempionatında mübarizə aparacaq. AZERTAC xəbər verir ki, voleybolçumuz Fransanın "Venel" komandası ilə müqavilə imzalayıb. Azərbaycanın "Azertyol", "Azərreyl", Rusyanın "Proton" klublarında oynamış Anastasiya Qurbanova yeni komandasında 13 nömrəli formanı geyinəcək.



"Manchester Yunayted" in qapıcısı PSJ-nin diqqət mərkəzinə düşüb

"Manchester Yunayted" in qapıcısı David de Gea PSJ-nin diqqət mərkəzinə düşüb. SIA-nın məlumatına görə, Paris klubu 26 yaşlı qapıcı ilə yanaşı, Tibo Kurtua ("Celsi") və Canluici Donnarummani ("Milan") da transfer siyahısına daxil edib. Donnarumma ötən yay "Milan"la müqaviləsini 2021-ci ilə kimi uzatmışdı. De Xeanın "Manchester Yunayted" ilə müqaviləsi isə 2018-ci ilə kimi nəzərdə tutulub.

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.